



Heydər Əliyev ili 2023

"Azərbaycan dövləti öz vətəndaşları üçün Konstitusiyada təsbit olunmuş bütün azadlıqların, o cümlədən vədən azadlığının təmin edilməsini öz siyasetinin osas tərkib hissəsi hesab edir. Azərbaycanda formalılaşmış dövlət-din münasibətləri beynəlxalq aləmdə bu sahədə somorolı və olverişli model kimi qobul edilir".

Ümummilli Lider Heydər ƏLİYEV

Azərbaycan dünyada zəngin milli-mənovi dəyərlərə malik olan dünyovi dövlət kimi tamir. Müxtəlif tarixi dövrlərdə büt-pərvəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və digər dinlərin Azərbaycanın ərazisində yayılması ölkəmizdə tolerant mühitin yaranmasına böyük rol oynamışdır. Xalqımızın on keşməkəsi, siyasi-ideoloji qadağaların mövcud olduğunu dövründə belə milli-mənovi dəyərlərini və onun tərkib hissələrindən biri olan dini ononolrular qurmuşdur. Azərbaycanın yenidən dövlət müstəqilliyini elde etmisi respublikamızda dini münasibətlərin demokratik principləri osasında inkişafı üçün olverişli imkanlar yaratdı. 1993-cü ilde Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyəti qayğılarından sonra comiyətin bütün sahələrində olduğu kimi, dövlət-din münasibətlərindən biri inkişaf morholosunun bünövrəsi qoyuldu. Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilde Azərbaycan Respublikası Konstitusiyasının qobul edilməsi ölkəmizdən dövlət-din münasibətləri modelinin dövlət-din münasibətləri istiqamətində Heydər Əliyevin həyatı keçirdiyi uğurlu siyasetin noticəsində Azərbaycanda dini sabitlik möhkəmləndərildi. Dövlətin konstitusuya kuruluşunun, o cümlədən onun dünyovi xarakterinin zorla deyişdirilməsinə töbliği edən radikal dini ideologiyaların ölkəmizdə töbliği cəhdərinin qarşısı almışdır. Dini fanatizmə və ekstremizmə qarşı mübarizədə dövlət siyasetin mühüm məqsədləri müəyyən edildi. Ümummilli Lider somavi diniñor, o cümlədən İslami diniñorun zorakılıq qarşısında olduğunu bildirək vurgulamışdır ki, bazi

Vicdan və dini etiqad azadlığının, dini təhlükəsizliyin təmin edilməsi və dünyəvi dövlət-din münasibətləri modelinin möhkəmlənməsi istiqamətində Heydər Əliyevin həyatı keçirdiyi uğurlu siyasetin noticəsində Azərbaycanda dini sabitlik möhkəmləndərildi. Dövlətin konstitusuya kuruluşunun, o cümlədən onun dünyovi xarakterinin zorla deyişdirilməsinə töbliği edən radikal dini ideologiyaların ölkəmizdə töbliği cəhdərinin qarşısı almışdır. Dini fanatizmə və ekstremizmə qarşı mübarizədə dövlət siyasetin mühüm məqsədləri müəyyən edildi. Ümummilli Lider somavi diniñor, o cümlədən İslami diniñorun zorakılıq qarşısında olduğunu bildirək vurgulamışdır ki, bazi

Heydər Əliyevin apardığı siyasetin osas istiqamətlərindən birini töşkil etmişdir. Bu-nun nəticəsində milli menlik şüru inkişaf etmiş, xalqımızın öz tarixini, milli-mənovi dəyərlərini və soy-kökünü döründən öyrənməsi, azərbaycanlıq məfkurosunun inkişaf üçün olverişli şərait yaranmışdır. Ulu Önder milli-mənovi dəyərlərə azərbaycanlıq məfkurosunun tərkib hissələrindən biri kimi yanaşaraq bildirmişdir: "Hər bir azərbaycanlı öz milli mənsubiyətinə görə qürur hiss keçirməlidir və biz azərbaycanlılığı - Azərbaycan dilini, mədeniyətinə, milli-mənovi dəyərlərini, adot-ononolrularını yaşatmalyıq".

Vicdan və dini etiqad azadlığının, dini təhlükəsizliyin təmin edilməsi və dünyəvi dövlət-din münasibətləri modelinin möhkəmlənməsi istiqamətində Heydər Əliyevin həyatı keçirdiyi uğurlu siyasetin noticəsində Azərbaycanda dini sabitlik möhkəmləndərildi. Dövlətin konstitusuya kuruluşunun, o cümlədən onun dünyovi xarakterinin zorla deyişdirilməsinə töbliği edən radikal dini ideologiyaların ölkəmizdə töbliği cəhdərinin qarşısı almışdır. Dini fanatizmə və ekstremizmə qarşı mübarizədə dövlət siyasetin mühüm məqsədləri müəyyən edildi. Ümummilli Lider somavi diniñor, o cümlədən İslami diniñorun zorakılıq qarşısında olduğunu bildirək vurgulamışdır ki, bazi



ni töşkil etdi. Azərbaycan xalqının dini-modəni kimliyinin qorunması Heydər Əliyevin apardığı siyasetdən özüne mühüm yə tutmuşdur. Dini-modəni kimliyin möhkəmlənməsinə ölkəmizin yerləşdiyi coğrafi orası, xalqımızın milli-mənovi dəyərləri və adot-ononolrular, əhalinin dini-ətnik tərkibi və s. mühüm təsir göstərir. Qeyd edək ki, dini-modəni kimlik müxtəlif kompo-

nüzlülük mühti mütərəqqi tarixi ononolrən bəhrənən milli siyasetin monteqi noticəsidir". Prezident İlham Əliyevin siyasetində qloballaşma ilə milli-dini kimlik arasında qarşılıqlı təsir mühüm diqqət yetirilir. Nəzərə alınır ki, milli-dini kimlik ölkəmizin davamlı inkişafında və onun dünya birliyində böyük nüfuz qazanmasında ehəmiyyətli rol oynamalı yanaşı,

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini ekstremitəm və ksenofobiyanın güclənməsinə rəvəc verir. Nəzərə alınmalıdır ki, böşəriyyətin mütərəqqi inkişafını dini-ətnik müxtəliflik olmadan

və ekstremizmə ol atmaqla din pərdəsi altında sabitliy pozmaga cəhd göstərir, iddialı edir ki, guya diniñorarasi dialoq dini-modəni kimliyə xolol gotirir. Təbii ki, bu cür mənqətə ilə razılışmaq mümkün deyil. Çünkü bu yanaşma dini